

Kərkük sevdalısı Qəzənfər Paşayev



22 dekabr tarixində Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli ədəbiyyatşunas alim, filologiya elmləri doktoru, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin 85 illik yubileyi münasibətilə tədbir təşkil olunmuşdur.

Tədbirdə filologiya elmlər doktoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdürü, professor Şirindil Alişanov, şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi, şair, Azərbaycan filologiya üzrə fəlsəfə doktoru, "Ədəbiyyat qəzeti"nin baş redaktor müvənni, Əməkdar jurnalist Adil Cəmil, filologiya elmləri doktoru Aslan Salmansoy, Azərbaycan Dövlət Nəşriyyatının (Azərnəşr) baş redaktoru, Əməkdar jurnalist Əlövsət Ağalarov, Bakı Dövlət Universitetinin müəllimi Fəxriyyə İsayeva, tələbə və gənclər iştirak etmişdilər.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov tədbir iştirakçılarını salamlayaraq, Qəzənfər Paşayevin tək Azərbaycanda deyil, sərhədlərimizdən kənarda da tanınan, sevilən, hörmətlə qarışılan bir alim və ziyali kimi tanındığını bildirdi. Həmçinin, Qəzənfər Paşayevin xalqına, millətinə ruhən bağlı olduğunu, milli dəyərlərimizi və milli adət-ənənələrimizi dərinlən bilən, qoruyan, öz elmi, bədii əsərləri və məqalələri ilə bizibizə tanınan, gələcək nəsillərə milli ruhu aşlayan dəyərli alim, hörmətlə ziyali olduğunu bildirdi.

Tədbirin aparıcısı filologiya elmləri doktoru, professor Şirindil Alişanov Qəzənfər Paşayevin Azərbaycan kərkükşünaslıq elminin qüdrətli yaradıcısını olduğunu, nəinki Azərbaycanda, yaxud da dünyanın başqa bir yerində, hətta Kərkükdə belə kərkükşünaslıqlıda Qəzənfər Paşayevlə müqayisə edilə biləcək tədqiqatçıların çox az olduğunu söylədi. Ədəbiyyatşunaslıq elmimizdə ilk dəfə olaraq "Nəsimi divanının İraq nüsxəsi"ni aşkar çıxararaq nəşr etdirdiyini, tədqiq edərək öyrəndiyini söyləyərək, klassik Azərbaycan və Kərkük ədəbiyyatına dair əsərlərində Qəzənfər müəllimin mövzunu dərinlən öyrənməsi, materiala yaxından bələd olmasının ilə yadda qaldığını bildirdi. Professor Qəzənfər Paşayevin geniş, çoxşaxəli yaradıcılığı və şəxsiyyəti ilə daha yaxından tanış ol-

duqca bu müdrik insanın sadəliyin, alicənablığın, xeyirxahlığın təcəssümü olduğunu, əsl qayğıkeş müəllim, həqiqi dost, gözəl yol yoldaşı olduğunu aşkarlandığını söylədi. Qəzənfər Paşayevin taleyində xeyriyyəcilik kimi gözəl və nəcib bir missianının da olduğunu söyləyərək, onun yaradıcı adamlara ol tutduğunu, onlara kitablarının çapında kömək etdiyini bildirdi.

Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi

zün geniş mənasında ədib olduğunu, Kərkük dialektini və folklorunu nəzəri cəhətdən tədqiq edən ilk alim olduğunu bildirdi. Elmi ictimaiyyətin tanınmış folklorşunas və ədəbiyyatşunas alim, dilçi, publisist, tərcüməçi kimi tamadığı professor Qəzənfər Paşayevin, həm də aşiq sənətinin bilicisi və təbliğatçısı olduğunu vurğuladı. Qəzənfər Paşayevin uzun, keşməkeşli illərə arxalanan zəhmətinin, fəaliyyətinin Azərbaycan və İraq xalqlarının daha da yaxınlaşmasında mühüm rol oynadığını qeyd etdi.

Filologiya elmləri doktoru Aslan Salmansoy ensiklopedik zəkaya malik olan alimin türkman folklorundan, ayrı-ayrı yazıçılarından əsərlər yazdığını, öz vəsaiti hesabına daim xeyirxah işlər gördüğünü söyləyərək, Qəzənfər Paşayevi 85 illik yubileyi münasibəti ilə təbrik edərək ona yeni-yeni yaradıcılıq uğurları arzu etdi.

Bakı Dövlət Universitetinin müəllimi Fəxriyyə İsayeva Qəzənfər müəllim ilə olan xoş xatirələrini dili gətirərək, onu sevən yüz minlərlə insanın olduğunu bildirdi. Qəzənfər müəllimin bu sevgini öz xeyirxah şəxsiyyəti, müləyim, gözəl daxili aləmi sayəsində qazandığını, əsl müdrik, qayğıkeş bir müəllim, səmimi bir insan olduğunu qeyd etdi.



Qəzənfər Paşayevin dil biliklərindən, ərəb və ingilis dilinə mükəmməl formada yiyələnməsindən, uzun illər bu dillərin tədrisi ilə məşğul olmasından danışdı. O, Qəzənfər Paşayevin "Altı il Dəclə - Fərat sahillərində", "Nəsimi - edamdan sonrakı həyat" kimi kitablarından bəhs edərək, Qəzənfər müəllimin müəllifi olduğu əsərlər yanaşı, "Nostradamusun möcüzəli aləmi" kimi kitabların tərcüməsində də əvvəzsiz xidmətlərinin olduğunu qeyd etdi.

Şair-tədqiqatçı, Əməkdar jurnalist Adil Cəmil Qəzənfər Paşayevin şəxsiyyəti yaradıcılığını tamamlayan insan olduğunu söyləyərək onun çoxşaxəli yaradıcılığını elmi təhlilə cəlb etdi, müxtəlif janrı əsərlərinin ideya-məzmun xüsusiyyətlərini diqqəti yönəldi və çıxışının sonunda tədbir iştirakçıları üçün görkəmli profesora həsr etdiyi şeirini səsləndirdi.

Əməkdar jurnalist Əlövsət Ağalarov Qəzənfər Paşayevin sadəcə ədəbiyyatşunas, yaxud dilçi, yaxud publisist yox, sö-

Qəzənfər Paşayev çıxışında bugünkü tədbirin məhz təhsil və mədəniyyət ocağı olan kitabxanada keçirilməsinin onun üçün çox xoş və qürurverici olduğunu söyləyərək, kitabxana kollektivinə yubileyi ilə əlaqədar olaraq kitabxana əməkdaşları tərefindən hazırlanan "Kərkük sevdalısı Qəzənfər Paşayev-85" adlı videomateriala, professorun elmi, bədii, publisistik yaradıcılığından, müəllifi olduğu kitablardan ibarət virtual və ənənəvi sərgiyə, bibliografik siyahıya görə öz dərin təşəkkürünü bildirdi. O, müəllifi olduğu "Xilaskarlar" kitabı haqqında danışaraq Azərbaycan tarixində "Heydər Əliyev epoxasının" və "İlham Əliyev erasının" dövlətçilik salnaməmizin ən parlaq və qururverici sahifəsi olduğunu bildirdi.

Sonda tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə, eləcə də tədbirin təşkilatçılarına onun yaradıcılığı ilə bağlı xoş sözələr səsləndirən alımlar öz təşəkkürünü bildirdi.

Tədbirin sonunda xatirə şəkli çəkdirildi.